



Şəhidlərimizə dərindən hörmət və ehtiramla



Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzün Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad etdilər.

Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımında deyilir: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Mehriban Əliyeva
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti



Müqəddəs məkan

Şəhidlər xiyabanını ziyarət edənlər həm də Zəfərdən doğan qürur hissi keçirirdilər

Şəhidlər xiyabanı! 32 ildən artıqdır ki, ziyarət edilən bu müqəddəs məkanın adı dillər əzbəridir. Azərbaycan Respublikasının üçrəngli bayrağı bu zirvədə özəmətlə dalğalanır.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ucaldılan "Şəhidlər" Abidə Kompleksi xiyabanın rəsmi simvoludur. Qızılla süslənmiş bu abidə kompleksi xiyabanın ümumi kompozisiyasının kulminasiyası sayılır.



Regionda davamlı sülhün və sabitliyin təmin olunması ətrafında fikir mübadiləsi aparıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaraı qəbul edib.



AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Fransanın Avropa İttifaqının sədrliyi funksiyasını qəbul etməsi münasibətilə təbriklərini çatdırdı və Fransanın Avropa İttifaqına sədrliyinin uğurlu həyata keçiriləcəyinə və səmərəli olacağına ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı ötən il dekabrın 15-də Brüsselə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi görüşləri məmnunluqla xatırladı. Prezident İlham Əliyev Fransa və Avropa İttifaqı nü-

mayəndələrinin iştirakı ilə bu formatda baş tutan görüşü yüksək qiymətləndirərək bunun Brüsselə müzakirə olunan sülh gündəliyinin inkişaf etdirilməsi üçün müsbət imkanlar yaratdığını vurğuladı. Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümon Azərbaycan xalqının 20 Yanvar - Hüzün Günündə nümayəndə heyətini qəbul etdiyinə görə Prezident İlham Əliyevə tə-

şəkkürünü bildirdi. O, Avropa İttifaqının sədri qismində Fransadan və Avropa İttifaqından olan nümayəndələrlə birlikdə bu səfəri həyata keçirdiklərini qeyd etdi. İzabel Dümon bu səfərin dekabrın 15-də Brüsselə keçirilən müsbət görüşlərin davamı olaraq müzakirələrin aparılması məqsədi daşdığını vurğuladı. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klara Brüssel-

də Avropa İttifaqı Şərq Tərəfdaşlığının VI Sammiti çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini vurğuladı, regionda sülhün və sabitliyin təmin olunması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 51; 2014, № 5, maddə 477; 2016, № 5, maddə 861; 2018, № 12 (I kitab), maddə

2611; 2019, № 7, maddə 1245; 2020, № 1, maddə 17, № 5, maddə 565; 2021, № 6 (I kitab), maddə 591; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 797 nömrəli və 2021-ci il 4 noyabr tarixli 1475 nömrəli fərmanları) 2.11-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergü işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 2.12-ci bənd əlavə olunsun:

“2.12. həmin Qanunun 50.2.2-ci maddəsində (birinci halda) “orqan (qu-

rum)” dedikdə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzərdə tutulur.”.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2022-ci il

Hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir

Yanvarın 18-də Nazirlər Kabinetində keçirilmiş hökumət iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilmiş əsas ərzaq məhsulları, xüsusilə də taxılta tominat sahəsində verilmiş tapşırıqların əsasını 6 baza prinsipi təşkil edir.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu prinsiplər əsas ərzaq məhsulları ilə təminatın strategiyasının təməl prinsipləridir. Baza prinsip odur ki, ərzaq təhlükəsizliyində əsas məhsullar üzrə əhəmiyyətli məhsulların istehsalını artırmaq, keyfiyyətini yüksəltmək və həcmi artırmaq;

- Bu baza prinsipdən çıxan ikinci baza prinsip odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir;

- Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin libelləşdirilməsidir. Bu, sahibkar üçün çox mühüm stimuldur;

- İki qırmızı xətt müəyyənləşdirilib: birincisi, sünü qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır;

- Haqsız rəqabətə qarşı mübarizə gücləndiriləcək;

- Subsidiyaların nəticəyə görə verilməsi prinsipi. Bu prinsip subsidiyalaşma sahəsində şəffaflığı artırmaq və daha çox məhsul istehsalını stimullaşdırmaq məqsədi daşıyır.

Antiinflasiya tədbirləri hazırlayan işçi qrupu işə başlayıb

Yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara “Antiinflasiya tədbirlərinin gücləndirilməsinə dair” Tədbirlər Planının hazırlanması tapşırılıb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artıq müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və ilk iclası keçirilib. İşçi qrupun təqribən iki həftə ərzində tədbirlər planının ilkin layihəsini hökumətə təqdim edəcəyi gözlənilir.

Türkiyə Böyük Millət Məclisinin Sədri “Dubay Ekspo-2020” sərgisində Azərbaycan pavilyonunu ziyarət edib

Türkiyə Respublikasının Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, eləcə də bu ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Birləşmiş Ərəb Əmirliklərinə səfərləri çərçivəsində “Dubay Ekspo-2020” Ümumdünya Sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonuna baş çəkiblər.



AZƏRTAC xəbər verir ki, milli pavilyonla tanış olan Mustafa Şentop xatirə kitabına ürək sözlərini yazaraq deyib: “Dubayda keçirilən “Ekspo-2020” sərgisində Azərbaycan pavilyonunun qonağı olmaqdan şərəf duyuram. Pavilyonun Can Azərbaycanın tanıtılmasına və ticarət əlaqələrinin qurulmasına töhfə verəcəyinə ümid edirəm”.

Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli də milli pavilyonda sərgilənən eksponatlarla tanış olub. “Qardaş Azərbaycanın öz mədəniyyətini, tarixini və məhsullarını ən yaxşı şəkildə sərgilədiyinin sevinclə şahidi oldum. Ümid edirəm ki, pavilyon Azərbaycanın tanıtılmasına, ticarət əlaqələrinin qurulmasına və gücləndirilməsinə kömək olacaq”, - deyərək bildirdi.



“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 115-ci kitabı çapdan çıxıb

“İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetiribdir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraaraq düşməni tarixi torpaqlarımızdan qovduq”.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 115-ci kitabında yer alan bu fikirlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin noyabrın 8-də Şuşada hərbiçilər qarşısındakı çıxışından götürülüb.

Çoxcildliyin bu kitabındakı materiallar 2021-ci ilin oktyabr-noyabr aylarını əhatə edir.

Yeni kitaba dövlət başçısının işğaldan azad edilmiş Füzuli, Zəngilan, Qubadlı rayonlarına səfərlərinə, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Zəfər günü münasibətilə hərbiçilərə görüşünə dair materiallar daxil edilib.

Prezident İlham Əliyev Füzuliyə səfər çərçivəsində Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in, “Azərişiq” ASC-nin Füzuli şəhərində Rə-



qəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin, eyni zamanda Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Kitabda bununla bağlı informasiyalarla, həmçinin digər tədbirlər haqqında materiallarla tanış olmaq mümkündür.

Yeni nəşrə Prezident İlham Əliyevin Zəngilan rayonunun Ağalı kəndində he-

yata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksinin yaradılması barədə tanışlıq, “Azərişiq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyanın təməli qoyma mərasimində və “Azərənerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” Yarımstansiyanının açılışında iştirakı haqqında materiallar, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışının mətni daxil edilib.

Oxucular dövlət başçısının Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməli qoyma mərasimində, “Azərənerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” Yarımstansiyanının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirakı, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışının mətni daxil edilib.

Yeni nəşrdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan rəsmi səfəri, dövlət başçılarının iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı, o cümlədən Zəngilan şəhərinin Horadiz-Cəbrayıl-Ağbend avtomobil yolunun təməli qoyma mərasimində iştirakı da yer alıb.

“Azərənerji” tərəfindən buraxılan çoxcildliyin 115-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Azərbaycan xalqı qəhrəman, məğrur, qürurlu xalq olaraq 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anır

“20 Yanvar hadisəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. 1990-cı il yanvarın 20-də Sovet qoşunları tərəfindən Bakı şəhərinə “Udar” hərbi əməliyyatı adı altında müdaxilə edilərək Azərbaycan xalqının mübarizlik əzmini sindirmək məqsədi güdüldü, lakin bu, tamamilə əks effekt verdi”.



AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət

Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Hikmət Hacıyev deyib: “Bu, Azərbaycan xalqının mübarizlik yolunda əzmini artırdı. Bakı şəhərində həya-

ta keçirilmiş qırğınların beynəlxalq ictimaiyyətdən gizlədilməsi üçün televiziya və mətbuat imkanları tamamilə məhdudlaşdırılmışdı. Hadisələrdən dərhal sonra bey-

nəlxalq ictimaiyyətə Bakıda ki qırğınlar haqqında ilk dolğun və həqiqi məlumatı çatdıran Ulu Öndər Heydər Əliyev oldu. Ulu Öndərin Moskvada Azərbaycan nümayəndəliyinə gələrək, hadisələrə qiymət verməsi 20 Yanvar faciəsi ətrafında formalaşdırılmış informasiya blokadasını darmadağın etdi”.

Xalqımızın 20 Yanvar faciəsini əvvəlki illərdən fərqli ruhda qeyd etdiyini söyləyən Prezidentin köməkçisi deyib ki, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan xalqı qəhrəman, məğrur, qürurlu xalq olaraq 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anır.

Azərbaycanın xarici işlər naziri Vyanada 20 Yanvar faciəsinə həsr olunmuş tədbirdə iştirak edib

Yanvarın 20-də Avstriyanın paytaxtı Vyana şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qatıldığı tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, Vyana-da akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriyanın işğalı qırğınların nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfiri Rövşən Sadiqbəyli açaraq, 32 il öncə Sovet ordusunun Bakı, Sumqayıt və ölkəmizin digər şəhərlərində törətdiyi qırğınlar barədə tədbir iştirakçılara məlumat verib və qeyd olunan hadisələrin tarixə “Qara Yanvar” kimi daxil olduğunu bildirdi.



Çıxış edən xarici işlər naziri Ceyhun Bayramov 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı tədbir iştirakçılara məlumat verərək, baş verən faciənin xalqımızın iradəsinə qira bilmədiyini, onun müstəqillik arzusunun daha da alovlandığını və 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməyə nail olduğunu bildirdi.

Nazir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 20 Yanvar faciəsindən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gələrək xalqımızla həmrəyliyi nümayiş etdirdiyini və baş verən hadisələri kəskin şəkildə qınadığını diqqətə çatdırdı. Ceyhun Bayramov Azərbaycanın ayrı bir şəraitdə, öz

ərazi bütövlüyünü təmin edərək 20 Yanvar faciəsində həyatını qurban verməmiş şəhidlərimizin xatirəsini andığını vurğulayıb. O, 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərin 2020-ci ilin noyabrında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildiyini və Ermənistan-Azərbaycan münasibətinə son qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Nazir xalqımızın Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərimizi heç vaxt unutmayacağını qeyd edib, onların əziz xatirəsinin dərin hörmət və ehtiramla andıldığını vurğulayıb.

Daha sonra tədbir iştirakçıları 20 Yanvar hadisələrinə həsr olunmuş sənədi filmi izləyiblər. Tədbirin keçirildiyi “Urania” kino salonunun foyesində 20 Yanvar hadisələrinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.

Azərbaycanla OPEC arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Yanvarın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işğuzər səfəri çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində Baş katib Azərbaycanla əməkdaşlıqdan məmnunluqla bəhs edərək, 2016-ci ildə dünya neft bazarının sabitləşdirilməsi məqsədilə

Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunda OPEC-ə üzv olan bütün ölkələrin və təşkilatla üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən ilk lider olduğunu xatırladı. Bu təşəbbüsün OPEC-ə üzv və qeyri-üzv ölkələrdə geniş müzakirələrə səbəb olduğunu və məhz Azərbaycan Prezidentinin dəstəyi ilə qısa zaman ərzində 2016-cı ilin dekabr ayında OPEC+ formatının yaradıldığını qeyd edib. Baş katib OPEC+ formatında birgə fəaliyyətin dünya neft ba-

zarında qiymətlərin sabitləşməsinə töhfə verdiyini söyləyib.

Nazir Ceyhun Bayramov OPEC+ formatında uğurlu əlaqələrimizdən danışaraq, Azərbaycanın bu formatda əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd edib. O, Baş katib Məhəmməd Barkindonun rəhbərliyi ilə OPEC+ formatında uğurlu addımların atıldığını və bunun nəticəsində dünya neft qiymətlərinin sabitləşdiyini bildirdi. Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



QANLI YANVAR - 32



Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür.

AZƏRTAC xəbər verir ki, yanvarın 20-də - Ümumxalq Hüzün Günündə Baş nazir Əli Əsədov, Milli Məclisin Sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olan qəhrəman vətənlərlərinin məzarları üzərinə tər güllər düzüb, عزیز xatirələrini ehtiramla yad ediblər.





QANLI YANVAR

32



Naxçıvanda 20 Yanvar faciəsinin 32-ci ildönümü yad edilib



Müqəddəs məkan

Şəhidlər xiyabanını ziyarət edənlər həm də Zəfərdən doğan qürur hissi keçirirdilər

Əvvəli 1-ci səh.

Köhnə Dağüstü parkın yerində ucalan memorial abidəyə yenə də uşaqlı-böyüklü hər kəsin baş ayıdığı məbəddə çevrilib. Şəhidlər xiyabanının alqırmızı qərənfillərə bürünməsi də məhz qəhrəmanlıq tariximizin şərəfinədir.

Xalqımızın and yerinə çevrilmiş bu müqəddəs məkanda 158 nəfər dəfn edilib. Xiyabanda həm də 256 Qarabağ, 38 nəfər isə Daxili Qoşunların şəhidi uyuyur. 1992-ci il yanvarın 25-26-da baş verən məlum "Daşaltı eməliyyatı"nda şəhid olan 70 döyüşçümüzün də şərəfinə xiyabanda abidə qoyulub.

Şəhidlər xiyabanındakı abidələrdən biri də 1918-ci ildə Bakını işğaldan azad edərək şəhid olan türk əsgərlərinə ucaldılan anıtdır. Azərbaycan və Türkiyə bayraqları əziz şəhidlərimizin ruhu namına daim burada qoşa dalğalanır.

Xiyabanda Azərbaycanın cəsur oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun da büstü ucalır...

Milli mücadilə, sevgi, sədaqət rəmzi

20 Yanvar 1990-cı ildən dövlət xadimləri, xarici qonaqlar, ailələr, ictimai təşkilat təmsilçiləri, eləcə də ali və orta ixtisas məktəblərinin şagird və tələbələri, əmək kollektivləri xiyabanı ziyarət edirlər. Bu, ilk növbədə, Vətənin azadlığı uğrunda şəhid olanların heç zaman unudulmayacağına təsdiqləyir.

Şəhidlər xiyabanındakı ilk qarşılaşdığımız məzar İlah və Fərizəyə aiddir. Bu iki Azərbaycan gənci həm milli mücadilə, həm də sevgi, sədaqət rəmzidir! 20 Yanvar gecəsi İlahın sovet ordusu pərdəsi altında Bakını işğal etməyə tələsən, əsasən də ermənilərdən ibarət sovet silahlı dəstələrinin od saçan gülləsinə tuş gəlib şəhid olduqdan sonra Fərizə bu ayrılığa dözməyib və "İlahsız yaşamaqdan daha əlverişli deyildir", - deyərək intihar edib! XX əsrin Leyli və Məcnunu, Ferhad və Şirini, Tahir və Zöhrəni kimi sevilən və daim yad edilən ilhamla Fərizə haqqında dastan isə artıq dillər əzbəridir.

Hüzn günü Şəhidlər xiyabanına gələn ziyarətçilərin arasında kimlər yoxdur ki?! Bağcağın uşaqları, ali və orta məktəblərdən isə professor-müəllim heyəti və gənclər üz tutub xiyabana. Hər il Bakı 20 Yanvarı baş beləcə qarşılayır: yer-göy də xiyabana sanki öz qar-borahı, tufanı ilə baş əyir. Amma belə soyuq-şaxtılı hava ziyarətçilərin qəlbindəki Vətən sevgisinin yaratdığı odı söndürə bilmir. Ona görə ki, hər kəs xiyabanı ziyarət etməyi özünə borc bilir.

Ənənə bu il də davam etdirilir. Ziyarətçilərin arasında kollektivlə gələn diqqətli daha çox cəlb edir. Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Neqliyyat Kollecinin əməkdaşlarından Şahmürad Məmmədov, Aygün Musayeva, Oqtay Salayev, Vidadi Əliyev, Məlahət Məlikova və başqaları ziyarətçilərin arasındadırlar. Kollecin müəllimləri deyirlər ki, 20 Yanvar xalqımızın tarixində ən şərəfli səhifələrdən biridir: "...Əliyevin xalqımız məhz o gün topoların, tankların qa-bağına çıxmaqla öz mərdliyini, cəsaratını, imperiyaya qarşı mübarizliyini bir daha sübut etdi. 20 Yanvar xalqımızın müstəqillik savaşında mühüm əhəmiyyətə malik bir gündür. Kollektivimiz 20 Yanvar dairəsindəki abidə kompleksini ziyarət edib, üzünə əkil qoyub. Builki ziyarətimiz tamamilə



fərqlidir. Baxın, insanların simasında bir qürur duyulur. Çünki 30 ilə yaxın müddət idi ki, xalqımız Qarabağın hərəti və onun azad edilməsi diləyi ilə bu müqəddəs məkanı ziyarət edirdi. Otən ildən ziyarətçilərimizin simasında bir qalibiyyət hissi - qürur duyulur. Demək, şəhidlərimizin ruhu da şaddır..."

Qanlı şənbə günü yaralılara can verənlərimiz

"...Azadlıq aşiqləri o zaman sübut etdi ki, bizi müstəqillik yolundan heç bir imperiya, hər hansı qüvvə döndərə bilməz. Bugünkü müstəqilliyimizə görə biz, ilk növbədə, 20 Yanvar şəhidlərinə borcluuyuq. Əlbəttə, dövlətim burada üzünə düşən hər şeyi edir: xiyabanın abadlığı, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, ailələrinə qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi kimi mühüm tədbirlər görülüb..."

Bu fikirləri söyləyən Respublika Dəri-Zöhrəvi Mərkəzinin əməkdaşları Müşfiq Zeynalov, Sevil Yusifova, Nuride Almasova, Şəhla və Sevdə Əliyevlər, Nəzakət Cəfərova, Sədaqət Quliyeva, Müseyib Əliyev onu da əlavə etdilər ki, hər il bir qayda olaraq xalqımızın and yerini - azadlıq uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs məzarlarını ziyarət edirlər.

ağır hərbi texnika dinc əhalini amansızcasına atəş tutub. Yüzlərlə insan şəhid olub və yaralanıb. Sovet ordusunun tərkibində paytaxta soxulan erməni quldur dəstələrinin törətdiyi həmin vəhşiliklər insanlıqdan çox-çox uzaq idi. 20 Yanvarın davamı olaraq sonralar respublikamızın hər tərəfinə Ermənistan tərəfindən havadarların dəstəyi və yardımları ilə genişmiqyaslı hərbi təcavüz edilmədimi?! Bir sözle, qanlı 20 Yanvar xalqımıza dostu və düşməni yaxından tanıtdı..."

Gəncdən gələn müəllim Səday Bağirovun da fikirləri Vətənə, xalqa sədaqətli xidmət, xəyanətəkar düşməne nifrətlə yönlənmişdir: "Böyük itkilərlə, günahsız insanların qətlilə nəticələnən 20 Yanvar imperiyasının cinayətkar rəhbərliyinin Azərbaycanı qarşı xəyanətəkar siyasətinə dözməyə, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusudana olduqumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenliyini bərpa etdi. 44 günlük Vətən müharibəsində də düşmən üstümüzdə tankla-topla, hətta raketlə gəldi. Gəncə, Tərtər, Bərdə raket atəşinə məruz qaldı, ölən və yaralananlar olsa da, düşməne baş əymədik. Qələbəmizlə düşməni məğlub etdik. Xalqımızın, ordumuzun, Müzəffər Ali Baş Komandan İlah Əliyevin ətrafında sıx birliyi yaradıldı "dəmir yumruq"la Zəfərlə nəticələndi! Bu, əslində, 20 Yanvarda göstərdiyimiz həmrəylik idi".

Gözüyaşlı qərənfillərdən nəğməli xaribülbulədək...

Ziyarətə gələnler arasında xiyabanın yaşlıları da az deyildi: 32 yaş gəncliyin odlu-alovlu, hissələrinə və duyğuların baş alıb getdiyi dövrüdü. Bu yaşda olanlarda vətənpərvərlik daha çox hiss olunur. Xiyabanı ziyarət edən tələbə-gənclər bu il daha çox idi. BDU-nun tələbələrindən Cəmilə Nəcəfzadəni, Banuçiçək Əliyevani, Ramin, Bəhrəm Bəylerov qardaşlarını, ibtidai sinif müəllimi Ayunur Nəcəfovani, Qarabağ qəzisi Elçin Əliyevni qardaşı, Dənizçilik Akademiyasının məzununu Emin Əliyevi, ataları - Birinci Qarabağ müharibəsinin iştirakçısı Müzəffər Əliyevi və digərlerini bu müqəddəs məkana gətirən bir gecədə torpaq üzünə qanları ilə "Azadlıq" yazan şəhidlərin məzarlarını ziyarət etmək və amallarına sadıq qalacağına təsdiqlənəkdilər.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi fəallıqlarından, Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin əməkdaşı Samir Mustafayev bildirdi ki, Azərbaycan gəncliyi qəhrəman şəhidlərimizlə fəxr edir: "Ümummilli Lider Heydər Əliyevin vaxtilə söylədiyi dəyərli fikirlər bir daha yada düşür: "20 Yanvar faciəsinə həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimize qəhrəmanlardır. Onların helak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onları şəhid olmasa xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır".

"Şəhidlər xiyabanı qərənfil libasına bürünərək, növbəti 32-ci ildönümü ildə ziyarətçiləri qürurla qarşılayır. Axi illərin arzuları gerçəkləşib! Şəhidlərimizin qanı yerdə qalmayıb: Qarabağımız azaddır!"

Rəhman SALMANLI, Mehəmməd NƏRİMANOĞLU, İlham BABAYEV (foto), "Azərbaycan"

Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəlib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri xiyabandakı Ana abidəsinin önünə əkilmiş qəhrəman xatirəsinə ehtiramını bildirib.

Sonra Dövlət himni səslənib.

Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnaqları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoyub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, mərkəzi icra hakimiyyəti orqanlarının, ali məktəblərin, hərbi hissələrin nümayəndələri, Türkiyə Respublikasının və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulları, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi atəş aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi də şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hissələri və xüsusi təyinatlılar rəhbərliyinə Bakı şəhərində dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz həbs edilib. Müstəqil, demokratik dövlət qurmaq amalı ilə ayağa qalkmış Azərbaycan xalqının inam və iradəsinə qırmaq, azadlıq əşqini boğmaq məqsədilə törədilmiş 20 Yanvar faciəsi qan yaddaşımızdır. Lakin həmin gün tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın əyilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya nümayiş etdirdilər.

Ümummilli Liderimiz Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı töredilən qanlı cinayətə ilk dəfə etirazını bildirib, bəyanatla çıxış edərək faciəni törədənlərin məsuliyyəti cəlb olunmasını tələb edib. Həmin dövrdə sovet imperiyasının rəhbərliyi tərəfindən ciddi nəzarət altında saxlanılmasına baxmayaraq, Ulu Öndərimizizin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlığı uğrunda mübarizə əzmini daha da artırıb. Dahi şəxsiyyət deyirdi: "20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısını almaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi. Ancaq qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar".

20 Yanvar hadisələri tək sovet qoşunlarının Bakıda törətdiyi qanlı cinayətlərlə tamamlanmayıb. Həmin gün eyni zamanda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının şəhər kəndlərinə də

erməni silahlıların işğalçı hücumları olub. 1990-cı il yanvarın 18-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olub. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da "Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında" tarixi Qərar qəbul edib. Bu qərara əsasən, Naxçıvan MSSR sovet imperiyasının tərkibindən çıxıb. 1990-cı il yanvarın 20-də, qanlı Yanvar hadisələrindən 8 saat əvvəl Sədərəyə, muxtar respublikanın digər səhmlər kəndlərinə erməni silahlı dəstələrinin hücumları başlandı. Bu, 20 Yanvar faciəsinin ilk qanlı səhifələri idi. Ərazi bütövlüyümüz uğrunda döyüşlərə naxçıvanlılar döşməyə qarşı mərdliklə dayanıb, qəhrəmancasına mübarizə aparıb, şəhidlər versə də, Naxçıvanı qoruyub saxlayıblar.

1990-1993-cü illərdə Ulu Öndər rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası müdafiə olundu, bu qədim diyarın işğalının qarşısı alındı. Həmin dövrdə Ümummilli Liderimiz Naxçıvan Muxtar Respublikasında milli dövlətçiliyimizin və müstəqilliyimizin əsaslarını işləyib hazırladı. Uğrunda şəhidlər verdiyimiz uğurlu bayrağımız ilk dəfə Naxçıvanda qaldırıldı, milli birliyimizin və həmrəyliyimizin əsası qoyuldu.

Ulu Öndər rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında "1990-cı il yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" Qərar, 1992-ci il yanvarın 13-də isə "1990-cı il yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı" qəbul olundu. Ulu Öndər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi qiymət verildi, 1994-cü ildə Milli Məclis faciə ilə bağlı Qərar qəbul etdi, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verənlərin xatirəsi bu gün də yüksək tutulur. "1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınımdı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafehin müdafiəsi namına canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlığı salnaməsinə yeni parıq səhifə yazdılar", - deyən ölkə Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinə əbədiləşdirilməsi, adlarının xata tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Azərbaycan xalqının 2020-ci ilin payızında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun qazandıqı Zəfər şəhidlərimizin ruhuна ehtiram olmaqla yanaşı, həm də xalqımızın bir daha fəalcaqla, soyqırımlarla sınağa çəkil-məcəyyəinə təminat verir.

Həmin gün Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı tədbirlər keçirilib.

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-də Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olub.

AZƏRTAC xəbər verir ki, neqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnalalar verilib, hüzn elaməti olaraq dövlət bayraqları endirilib.

Qeyd edək ki, qanlı Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılıb, 20 Yanvar hadisə-



ləri ilə bağlı anım mərasimləri keçirilib. Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət

edən insanlar qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramla anıb, məzarları üzünə tər çiçəklər düzüblər.



QANLI YANVAR - 32

Bəzən ömür bizi çox uzun gəlir, çünki saniyələr, saatlar, günlər, aylar və illər var. Amma reallıqlar başqadır: Yer Günəşin başına 50-60 dəfə, ya da ondan bir az çox dolanan kimi ömür bitir... Sən demə, həyatımız aylardan və illərdən yox, yaddaşımıza həkk olunan xatirələrdən ibarətmiş. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə hamı eyni dərcədə kükrəyən dölisov bir ruhla təslim olmuş və hər birimizin ürəyi Bakının qaralıq çökən küçələrində məşəl kimi alışıb yanmış.



20 Yanvar 1990, Bakı

20 Yanvar zamanının aynasında

Gecə nə qədər xoflu və səksəkəli olsa da, gözə görünməyən ölüm mələkləri bizimlə qol-boyun olub əcəl yallısını gətirsələr də, təhlükələrə kor idik. Azadlığın bolluğundan ağılı itirən pərvanələr kimi yerlə-göy arasında qanad çalır. Şəhərin bu başından girib o biri başından çıxırdıq. Guya yatmasaydıq, keşik çəksəydik, küçələrdən yığılmasaydıq Bakıya sovet qoşunları girməyəcəkdi... Şəhərin müxtəlif yerlərində, hətta gecələr belə insanlar toplaşmış, izdihamlar kükrəyirdi. Qılgıncı kimi qəfildən alışan bu izdihamlar itaətkar kütələrdən daha çox məşəl kimi alışıb nur saçan parıltılara bənzəyirdi.

Gecənin qaralıqından qarşına kim çıxsaydı, sənə doğma, yaxın gəlirdi, hamı zəncir kimi bir-birinə möhkəm bağlanmışdı. Zərrə-zərrə yığılıb nəhəng dağlarda birləşən insanlar okeanlar qədər sonsuz və möhtəşəm görünürdü... Kremlin növbəti qətləmini başlandıqca nə baş verdiyini anlamaq çətin idi. Hamı hədəfdə idi və kimsə də qurtulub qaça bilmezdi. Evlərinin içində vahimə ilə səmənə süngüləyən kor güllələri izləyənlər də aciz idilər. Bakı vahiməli və müdhiş uğultunun çaynaqlarında boğulurdu.

Tanklar tritullarıyla küçələri şallaqlayırdı. Qırmızı meydanına "Qızıl meydan", qırmızı ordusuna "Qızıl ordu" dedik. 70 il sevdiyimiz sovet ordusu gecənin ağuşuna atılan insanların dinindən, millətindən, yaşından asılı olmayaraq qətlə yetirdi. O gecə Sovet İttifaqı kimi nəhəng imperiya qətlə yetirildi və Bakıda SSRİ dər ağacından asıldı.

Unutmadığım və yaddaşım da sərbəstləşməyə başlayan xatirələrdən biri şəhidlərin dəfni günü on minlərlə insanın hönkür-hönkür ağlaması idi. Mən də hönkürən izdihamın içində bir damla göz yaşından savayı bir şey deyildim. Şəhidlər xiyabanından yollara döşənən qorənfilər də gözlemədikləri aqibətin sahibləri kimi ağlarını küçələrin not dəftərinə qan daman ləçəkləriylə düzür-



8 Noyabr 2020, Şuşa

dürlər. Xəzərdə Bakıya əli çatmayan gəmilər fitrət dərddəli bağırırdı, dəmir yollarında qatarlar qəzəbini dəmir təkerləri ilə rellərə çırpıb şaqilləyirdi, şosələrdə avtomobillər siqnal verib ağlayırdı. O gecənin səhəri sağ qalmaq ələ ağır bir dərd idi ki, insan ölümündən çox yaşamağına höknürdü, öz dirisinə ağı deyirdi. Çünki o gecə ölmək sağ qalmaqdan daha asan idi. Kim ölümün əcəllə çiçəklediği yerdə boy verib görünürdüsə, qismətini qucaqlayıb asfalta çırpırdı. O gecə mənim yaddaşım da ölümün ən gözəl mükafatı olduğu məqam kimi qaldı. Biz, sağ qalanlar, bəxti gətirməyənlərdən olduq.

İndi, o qanlı gecədən 32 il sonra ömrün ixtiyar zirvəsindən qanlıq geri baxanda fərqli səhnələri görürsən və fərqli hissələrin sahibi olursan. Zamanın aynasında illər presləndikdə daha aydın mənzərələri görürsən. 44 günlük müqəddəs müharibənin içindən 1990-cı il yanvar qətləminə baxanda xalqın, dövlətin və liderin azadlığa gədən yollarının hansı uçurumlardan keçdiyini və 44 günlük müharibədə bu xalqın hansı mərdliklə, hansı rəşadətə ölümün üstünə dik şığımalarının şahidi olursan. Ali Baş Komandanın, ordunun və xalqın möhtəşəm vətədi ən müasir döyüş qaydalarının, ən müasir silahların

tətbiqi ermənilərə diz çökdürdü. Və bütün dünya bizi qalib kimi alışırdı. Əgər 20 Yanvarda hər verdiyimiz qurban bizi daha ağır sarsıntılara məruz qoyurdusa, 44 günlük müharibədə verdiyimiz 3 minə qədər şəhidin hər biri qələbəmizin üfüqlərində günəş kimi parladı. Biz 30 ildə dəyişdik, qüdrətli və möhtəşəm xalqa çevrildik. Hər birimiz: "Ali Baş Komandanın "Vətən sağ olsun" deyib göz yaşlarını düşməndən gizləyən analara qədr. Biz 20 Yanvarda dəniz kimi çalxalanan Bakıda özümüzdə bilmədən ölümün ağuşuna atıldırıq. Beləcə, hər kəz öz ecəli ilə vuruşurdu. Biz xalq iddik, ölümünə sevinən, vahimənlənməyən xalq. O gecə kimə və nəyə tərəf qaçdıqlarını bilməyən yüz minlərlə insan bir istiqalyyəti himni bəstəleyirdilər. Biz o himnin sədalərini 30 il sonra Qarabağ döyüşlərində heyranlıqla eşitdik və dinlədik.

O zamanlar Moskva Sovet İttifaqının beyni idisə, bütün superdövlətlər Bakını onun ürəyi sayırdılar. Məhz buna görə Qarabağ ortaya atıldı, Qərbdən dəstəklənən ermənilərin zurnası altında Bakıda qırqın törədildi və Sovet İttifaqı üreynəndən vuruldu. Romalıların əlindən zəhər badesini içən Sokratın sözləri yada düşür: "Romalılar! Siz mənə ölmə, mən isə sizi

yaşamağa məhkum edim. Bir göydəki allahlar bilir ki, kimin kime kəsdiyi cəza daha ağırdır". Bakı qətləminə də eləcə Kremlin Bakıyı, yoxsa özünəmi cəza kəsdiyinə zaman cavab verəcək. Biz xalq kimi 20 Yanvar gecəsi törədilən sayısız-hesabsız faciələrin sarsıntılarını asan yaşamadıq. O qanlı gecədə itirdiklərimizi 44 günlük müharibədə zərrə-zərrə bərpə etdik. Gəncərimiz aslan kimi düşmənin üstünə yeridi, hər igidin savaşı bir qəhrəmanlıq salnaməsi idi. Bizim buxovlan, qırlan arzularımızın dalmıca savaşa atılan övladlarımız ələ qəhrəmanlıqlar göstərdilər ki, bütün dünya bizim nə qədər fərqli və nə qədər cəsur olduğumuzu gördülər. Ali Baş Komandanın xarici jurnalistlərə verdiyi hər müsahibənin özəri bir döyüşə bərabər idi. O, xarici müxbirləri informasiya mübarizəsində necə yerinə otuzdurursa, əsgərlərimiz də ələ cəsarət və igidliklə düşməni nə nəfəsindənkə qovurdu. Hamımız yaxşı bilirik ki, istənilən xalq içindən parçalananda, qırlanda aciz düşür, düşməndən onu zəif yerindən vurmaq imkanı qazanır. 44 günlük müharibə bir də onu təsdiq edir ki, xalq zəncir kimi bir-birinə bağlandıqda, heç kimin onu məğlub etməyə gücü çatmır.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

20 Yanvar faciəsi heç vaxt unudulmayacaq

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan qanlı Yanvar faciəsindən 32 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu ölkənin paytaxtı Bakı şəhərində heç bir xəbərdarlıq etmədən dinc əhalini gülləbaran etdi.

SSRİ rəhbəri Mixail Qorbaçov Bakıda erməni kartından məharətlə istifadə edərək sovet imperiya ordusunu əli ilə o qanlı gecədə 147 nəfər əliyalın, günahsız insanı amansızcasına qətlə yetirdi. 800-ə qədər adam yaralandı. Həmin dəhşətli və qanlı terror gecəsində cəlladlar qarşılına çıxan uşağa, qocaya, qadına belə rəhm etmədilər. İnsanlar nainki küçələrdə, hətta avtobusda ge-



dərken, evlərində qətlə yetirildi, yaralıları aparmağa gələn təcili yardım maşınları gülləyə tuş gəldi, tanklar altına salındı. Bu qanlı hadisələr törədilən vaxtı iqtidarı təmsil edənlər qaçıb gizləndiyi halda, Azərbaycanın dahi oğlu Heydər Əliyev Moskva xüsusi nəzarət altında ola-ola, təzyi və təqiblərdən çəkinməyərək, özünün və əzizlərinin

həyatını təhlükə qarşısında qoyaraq oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tərk qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi tələblə bəyanat verdi. Bu, xalqın başına gətirilən dəhşətli müsibətlərdən hidətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan

can həqiqətləri ilə dünyanı silkeləyən mərd, mübariz, böyük vətəndaş çağırışı idi. Yanvar qırğını nə qədər faciəli olsa da, azadlıq mübarizəsinə qalxmış Azərbaycan xalqının iradəsini, əzmini qıra bilmədi. Həmin faciədə həlak olan Vətən övladları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar. Onların məzarlarının sıralandığı Şəhidlər xiyabanı hər bir Azərbaycan vətəndaşının müqəddəs and yeridir. Yanvarın 20-də Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, məsəssə və təşkilatların rəhbərləri rayonun yuzlülə sakini Astara şəhərində şəhidlər xiyatına kompleksini ziyarət edərək Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsinə böyük hörmət və ehtiramla yad etmişlər.

S.MƏMMƏDOV,
Astara şəhəri

Regionlarda 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla yad edilib

GƏNCƏ: Gəncədə Azərbaycan müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi böyük ehtiramla yad edilib. Şəhidlər xiyabanında təşkil olunan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Müdafiə Nazirinin müavini, Quru Qoşunların komandanı, general-leytenant Ənvər Əfəndiyev, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak etdilər.

Əvvəlcə Şəhidlər xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə" inşa edilmiş və üzərində 100-ə yaxın şəxsin adı qeyd edilmiş lövhənin önünə güllər düzülüb, sonra Gəncə şəhidlərinin şəkillərinin əks olunduğu lövhəyə baxış keçirilmişdir.

Niyazi Bayramov və general-leytenant Ənvər Əfəndiyev "Əbədi məşəl" abidəsini ziyarət edərək önünə əkil qoymuş, şəhidlərin ruhuna hörmət və ehtiramlarını ifadə etmişlər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Qeyd olunub ki, 1990-cı ilin qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalq tarixində şərəfli bir səhifədir. Bu qanlı gün həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq harakətinin zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Vurğulanıb ki, 20 yanvar 1990-cı il müasir tariximizin ən faciəli günlərindən biri olsa da, Azərbaycan xalqının milli iradəsinin zəfər çaldığı gün kimi tarixdə qalacaq!

Bütün respublika ərazisində olduğu kimi, saat 12:00-da Gəncədə də şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edilib, avtomobillərdən səs siqnalı verilib. Niyazi Bayramov daha sonra şəhid ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Səsləndirilən müraciətlərin bir çoxu yerində öz həllini tapıb.

GORANBOY: 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Goranboy rayonunda keçirilən anım mərasimində böyük izdiham yaşanmışdır. Əvvəlcə rayon icra hakimiyyətinin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Muzdurlar kəndinə gələrək 20 Yanvar şəhidi İlqar Kerimovun məzarını ziyarət etmiş, üstünə tər qorənfilər düzmüşlər. Sonra tədbir Goranboy şəhərindəki Şəhidlər Xatirə Kompleksində davam etdirilmişdir. Burada uyuyan şəhidlərin məzarları üstünə qorənfilər qoyulmuş, ruhlarına dualar oxunmuşdur. Saat 12:00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilmişdir.

NAFTALAN: Azərbaycan tarixinin ən dəhşətli faciələrindən olan 20 Yanvar hadisəsi Naftalan şəhərində ümumxalq hüzn günü kimi qeyd edilmişdir. Bu münasibətlə keçirilən anım mərasimində Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda qurban getmiş soydaşlarımızın əziz xatirəsi böyük ehtiramla yad edilmiş, şəhidlərinin xatirəsinə məşəl yandırılmışdır. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də idarə və təşkilatların üzvləri, şəhid ailələri və qazilər Naftalandakı Memorial Xatirə Kompleksini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.

TOVUZ: Xalqımızın qan yaddaşına qəhrəmanlıq tarixi kimi yazılmış 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Tovuzda qeyd olunan anım günü tədbirinə yuzlülə rayon sakini toplaşmışdır. Rayon icra hakimiyyətinin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin xatirəsinə ehtiram göstərmək üçün Tovuz şəhərindəki Şəhidlər Xiyabanına gələrək həmişəyaşar qəhrəmanlarımızın xatirəsinə ehtiram göstərmiş, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş mərd oğulların məzarlarını ziyarət edərək üstünə tər qorənfilər düzmüşlər. Xiyabanda yenice ucaldılmış əbədi məşəl önünə gül dəstələri qoyulduqdan sonra Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov anım gününə gəlmiş şəhid ailələrinin üzvləri ilə görüşmüş, onların arzu və isteklərini dinləmişdir. Görüşdə ikinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi böyük Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad olunduğu, Vətən uğrunda şəhid olmuş oğullarımızın və 20 Yanvar faciəsi zamanı həyatını itirmiş vətəndaşlarımızın qisasının alındığı qeyd edilmişdir.

SAMUX: Yanvarın 20-də Samux rayonunda da böyük izdiham yaşanmışdır. Xalqımızın yaddaşına qanlı yazılmış 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində müxtəlif səpkili toplaşmışdır. Anım mərasiminin iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyası rayon təşkilatının foyesində 20 Yanvar faciəsinə şəhid olanların xatirəsinə həsr edilmiş məktəblərin rəsm sərgisinə baxış keçirmişlər. Sonra tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edildikdən sonra ruhlarına dualar oxunmuşdur.



mü ilə əlaqədar keçirilən anım mərasimində müxtəlif səpkili toplaşmışdır. Anım mərasiminin iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyası rayon təşkilatının foyesində 20 Yanvar faciəsinə şəhid olanların xatirəsinə həsr edilmiş məktəblərin rəsm sərgisinə baxış keçirmişlər. Sonra tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edildikdən sonra ruhlarına dualar oxunmuşdur.

DAŞKƏSƏN: Havanın soyuq və şaxtılı keçməsinə baxmayaraq, 20 Yanvar faciəsinin 32-ci ildönümü Daşkəsəndə də böyük coşğu ilə qeyd edilmişdir. Anım gününün iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək əbədi məşəl önünə əkil qoymuşlar. Sonra Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhid olmuş igid daşkəsənillərin məzarları ziyarət olunaraq üzərinə qorənfilər düzülmüşdür. Burada şəhid ailələri ilə keçirilən görüşdə onların arzu və istekləri dinlənilmiş və qaldırılan məsələlərin icrası üçün tapşırıqlar verilmişdir.

LƏNKƏRAN: Azərbaycan xalqının milli azadlıq mübarizəsinin zirvəsi olmuş 20 Yanvar faciəsinin 32-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi, Lənkərandə da geniş qeyd olunmuş, təhsil, sə-

hiyyə və mədəniyyət müəssisələrində müxtəlif səpkili toplaşmalar, görüşlər keçirilərək hadisələr zamanı həlak olmuş şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir. Yanvarın 20-də səhər saatlarından başlayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, məsəssə və təşkilatların əmək kollektivləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, minlərlə ictimaiyyət nümayəndələri Zəfər bayramı ərəfəsində başdan-başaya yenidən qurulan Şəhidlər Xatirə-Abidə Kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzərək azadlıq uğrunda canlarından keçən şəhidlərin xatirəsinə dərin ehtiram hissi ilə anmışlar. Mərasim zamanı şəhidlərin ruhuna dualar oxunmuşdur. Sonra icra başçısı abidə önündə 20 Yanvar şəhid ailə üzvləri və əilləri ilə görüşüb söhbət etmiş, bir daha onların qayğıları ilə maraqlanmışdır. Həmin gün saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad olunmuş, nəqliyyatın hərəkəti dayanmış, maşınlardan səs siqnalı verilmişdir.

Sabir ƏLİYEV,
Seyran CAVADOV,
"Azərbaycan"



QANLI YANVAR = 32

Azərbaycan xalqının hüzn və şərəf günü

20 Yanvar faciəsinin 32-ci ildönümü dünya mediasının gündəmində yer alıb



20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar qardaş Türkiyənin və dünyanın bir sıra aparıcı media orqanlarında çəkilmiş məqalələr yayılıb. Yerli xəbər agentlikləri, radio və televiziya kanalları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanvarın 20-də - Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsinə yad etmələri barədə məlumatlar verilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının Azərbaycanda törətdiyi hərbi cinayəti qadağan və ya xatırladığı Türkiyənin "Yeni Şafak" qəzeti yazır ki, tarixin bütün dövrlərində öz azadlığı uğrunda əzmlə mübarizə aparan Azərbaycan xalqı heç zaman köləliklə barışmayıb. Diqqətə çatdırılır ki, xalqın xilaskarı oğlu Heydər Əliyev Qara Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində 20 Yanvar faciəsinin törəndirən kəskin ittiham etməklə öz xalqının mübarizə əzminə mənəvi dəyər əlavə edib, azadlıq eşiqini daha da alovlandırdı.

"Hürriyyət" qəzeti isə 20 Yanvarı Azərbaycan dövlət müstəqilliyinin bərpasında xüsusi yeri olan gün kimi dəyərləndirir.

Türkiyənin "TRT Haber" Agentliyi 20 Yanvar faciəsi ilə bağlı videoçarx hazırlayıb. "Azərbaycanın qanlı günü: Qara Yanvar" adlı videoçarxda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr öz əksini tapıb.

Televiziya kanallarından "Haber Global", "TRT Avaz", "TGRT Haber", "Anadolu" Xəbər Agentliyi, qəzetlərdən "Sabah", "Milli gazete" və digərlərinin hazırladığı məqalələrdə Azərbaycanın müstəqillik yolunda qurban verdiyi, bu yolda ən ağır günlərdən birinin də 1990-cı il yanvarın 20-də meydana gəldiyi bildirilir. O gün sovet ordusunun tanklarla Bakıya daxil olaraq dinc əhalini qətlə yetirməsi haqqında məlumat verilir.

Belarusun nüfuzlu "Belarus seqodnya" xəbər portalı 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatına dair məqalə dərc edib. Məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik sovet ordusunun Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərində mübarizə apararaq 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edilib.

BƏƏ-nin "Nəbd Əl Vatan" və "Arab-citizen" mətbu orqanlarında 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib. Ərəbdilli oxuculara yanvarın 20-sinin Azərbaycanda Ümumxalq Hüzn Günü olmasından, 32 il əvvəl sovet qoşunlarının Ermənistanı Azərbaycan ərazilərini ilhaq etmək cəhdlərinə etiraz edən dinc əhaliyə divan tutmasından ətraflı bəhs olunub.

Məqalədə həmən ağır günlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikamızın Moskvadakı Daimi Nümayəndəliyində gələrkə xalqı ilə həmrəylik nümayiş etdirdiyi, bu ağır cinayəti törədən sovet liderlərini kəskin şəkildə qınadığı qeyd olunub. Dahi siyasətçinin səsləndirdiyi bəyanatda İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqında, hər hansı regionda bu cür qəddar kütləvi qırğın törəldilməyini ifadə etməsi xüsusi vurğulanıb. Məqalədə qeyd olunub ki, 20 Yanvar Azərbaycanı Ümumxalq Hüzn Günü elan edilib və hər il insanlar faciə qurbanlarının xatirə-

sini anmaq üçün Şəhidlər xiyabanına axın edirlər.

Misirin "Cümhuriyyə", "Əxbar Əl Yom", "Əl Qərar Əl Ərəbi", "Əl Diplomat", "Yeni dünya xəbərləri", "Asiaelyom" və digər mətbu orqanlarında 20 Yanvar faciəsi haqqında məqalələr dərc olunub. Qeyd edilib ki, azərbaycanlılar XX əsrdə ermənilərin çoxlu sayda qırğınlarına məruz qalıblar. Bu faciələrin ən dəhşətli-rindən biri isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda silahsız dinc insanlara qarşı törətdiyi qətləmdir. Həmin vaxt kommunist rejimi təcavüzkar Ermənistanı dəstəkləyib və Bakıda dəhşətli cinayət törədib. Paradoksaldır ki, bu cinayətdə əsas təşkilatçı olan və Qərbin "demokrat", "sülh-pərvər" andırdığı SSRİ prezidenti Mixail Qorbaçov 1990-cı ilin oktyabrında Nobel mükafatına namizəd göstərilib. Halbuki, "Human Rights Watch" təşkilatı öz hesabatında sovet ordusunun həmin vaxt Bakıda törətdiyi zorakılığın azərbaycanlıların müqavimətinə adekvat olmadığını və kollektiv cəzalandırma praktikasına çevrildiyini yazırdı.

Misir oxucularına məlumat verilib ki, ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü də güclənirdi. Təcavüzkar ölkə Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdi və BMT TŞ-nin həmin əraziləri dərhal və qeyd-şərtsiz azad edilməsinə dair dörd qətnaməsinə də əməl etmədi istəmir. Rəsmi Bakının problem danışıqlar yolu ilə həll edilməsi səyləri də Ermənistanın qeyri-konstruktiv mövqeyi ucubutından nəticəsiz qalmışdı. Ermənilər işğal etdikləri torpaqlarda etnik təmizləmə siyasəti aparıb, talançılıq və barbaqlıq məşğul olurdular. Azərbaycan kimi qüdrətli ölkə bu vəziyyətlə barışa bilməzdi. Ölkəmizin rəhbərliyi qısa müddətdə problemi həll etdi və şanlı Azərbaycan Ordusu çəmi 44 gün ərzində ərazilərin böyük hissəsini düşmən tapdağından azad etdi. Kapitulyasiya etmiş Ermənistan isə qalan əraziləri döyüşsüz, diplomatik yolla boşaltmaq məcbur oldu.


Qazaxıstanın "alyın-orda.kz", "adyrna.kz" xəbər portallarında 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanat qəzax və rus dillərində dərc edilib. Məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet ordusunun Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridildiyi qeyd edilib. Bu hərbi müdaxilə nəticəsində 147 müxtəlif şəxs qətlə yetirilib və 744 nəfər ağır xəsarət alıb. Bu hadisə müasir Azərbaycan tarixinə "Qara Yanvar" kimi daxil olub. Faciəli hadisələrdən dərhal sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək bu vəhşiliyi kəskin şəkildə pisləyib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edilib.

BƏƏ-nin "Nəbd Əl Vatan" və "Arab-citizen" mətbu orqanlarında 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib. Ərəbdilli oxuculara yanvarın 20-sinin Azərbaycanda Ümumxalq Hüzn Günü olmasından, 32 il əvvəl sovet qoşunlarının Ermənistanı Azərbaycan ərazilərini ilhaq etmək cəhdlərinə etiraz edən dinc əhaliyə divan tutmasından ətraflı bəhs olunub.

Məqalədə həmən ağır günlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikamızın Moskvadakı Daimi Nümayəndəliyində gələrkə xalqı ilə həmrəylik nümayiş etdirdiyi, bu ağır cinayəti törədən sovet liderlərini kəskin şəkildə qınadığı qeyd olunub. Dahi siyasətçinin səsləndirdiyi bəyanatda İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqında, hər hansı regionda bu cür qəddar kütləvi qırğın törəldilməyini ifadə etməsi xüsusi vurğulanıb. Məqalədə qeyd olunub ki, 20 Yanvar Azərbaycanı Ümumxalq Hüzn Günü elan edilib və hər il insanlar faciə qurbanlarının xatirə-

HƏZRƏT: EJCİN CƏFƏROV, "Azərbaycan"

Xaricdə 20 Yanvar qurbanlarının əziz xatirəsi anılıb



MOSKVA
Moskvada Qara Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Moskvadakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş onlayn konfrans keçirilib.

AZƏTAC xəbər verir ki, konfransda ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatı Nizami Səfərov, İsrail-Azərbaycan "Azlıq" Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, Azərbaycan Yazıçılar İttifaqının Moskva bölməsinin sədri Abuzər Bağırov, yazıçı Yuri Pompeyev, politoloq Aleksandr Karavayev, sair, Azərbaycan Yazıçılar İttifaqının Moskva bölməsinin katibi İlham Bədəlbəyli, həmçinin səfirliyin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, ictimaiyyət, Rusiya Azərbaycanlı Gənclər Birliyi və Rusiyadakı diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

Səfir Polad Bülbüloğlu tədbir iştirakçılarını salamlayaraq konfransın işində iştirak etdiklərinə görə onlara dərin minnətdarlığını bildirib. Diplomət çıxışında 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixinin ən faciəli, kədərli, eyni zamanda rəşadətli səhifələrindən biri olduğunu vurğulayıb. Qeyd edilib ki, 20 Yanvar faciəsində Dağılı Qarabağda baş qaldıran separatçı hadisələr təkan verib, sovet hakimiyyətinin fəaliyyətsizliyi onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdırdı. Mehriban, Dağılı Qarabağda Azərbaycanın ayrılması üçün çoxdan hazırlıqlara başlamış erməni lobbisinin iddialarını alovlandırdı.

Polad Bülbüloğlu bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün vəzifələrdən uzaqlaşdırıldıqdan sonra erməni-perest qüvvələr bundan istifadə edərək Ermənistan-Azərbaycan münasibətində, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əsasını qoyublar.

Səfir sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə konfrans iştirakçılarının məlumatlandıraraq, SSRİ-nin mərkəzi orqanlarının belə qəddar addımın əks effekt verdiyini iştirakçıların diqqətinə çatdırıb. İnsanları hökumətin öz vətəndaşlarını tanklarla əzdiyi ölkədə yaşamağın mümkün olmadığını anlamağa, partiya vəsiqələrinin meydanlarda yandırılmağa başlayıb. Faciə qeyri yolu bağlayaraq həmin qırımı xətə çevrilib. 1990-cı ilin Qanlı 20 Yanvar gecəsi xalqın iradəsinin sarsılmazlığını nümayiş etdirib. Çoxsaylı qurbanlar, çar tökülməsi insanlarda o vaxt gedən proseslərin dönməzliyinə əminliyi daha da artırıb.

Bu faciə Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub və bu gün həmin hadisələrlə bağlı bütün həqiqətləri gələcək nəsillərə çatdırılmasını olduqca vacibdir. Səfir onu da vurğulayıb ki, o illərdə ölkəmizin və onun vətəndaşlarının maraqlarını qorumağa qüdrətli lider yox idi.

Diplomat vurğulayıb ki, Moskvadakı səfirliyin binası Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətli. Məlum olduğu kimi, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə hazırda Azərbaycan səfirliyinin yerləşdiyi binaya gələrkə xalqı ilə bir yerdə olduğunu nümayiş etdirib, o zaman Azərbaycan düşdüyü informasiya blokadasını yarıb, mətbuat konfransında siyasi bəyanatla çıxış edib, bu vəhşiliyi kəskin şəkildə pisləyib, dinc silahsız insanların qətləsinə hüquqi qiymət verərək, günahkarların cəzalandırılmasını tələb edib. Onun cəsarətli çıxışı sayəsində dünya ictimaiyyəti faciə ilə bağlı həqiqətləri öyrəniyə və SSRİ-nin özli rəhbərliyinin törətdikləri cinayətin pislənməsi ilə bağlı prinsiplərin mövqe sərgiləyib. O vaxt totalitar rejim şəraitində sistemə meydan oxuyan özünü çox ağır fəsadlara məhkum etməmiş olurdu, lakin Heydər Əliyev bundan qorxmayıb. Belə bir addım böyük cəsarət və şücaət tələb edirdi.

Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, aparılmış müzakirələr nəticəsində "1990-cı il 20 yanvar Bakı şəhərində baş vermiş faciəli hadisələr haqqında" qərar qəbul olunub.

Faciədən 32 il keçməsinə baxmayaraq, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin müddəalarını kobud şəkildə pozan, öz məhiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymət hələ də verilməyib. Beynəlxalq hüquqa əsasən, bu cür hadisələr insanlığa qarşı cinayət kimi təsvif edilməli, onun təşəbbüskərləri və icraçıları məsuliyyətlə cəlb olunmalıdır.

Səfir xüsusi iftixar hissi ilə qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhları rahatlıq tapıb. Rəşadətli Ordumuz 30 ildən sonra bütün Azərbaycan xalqını bir "dəmir yumruq" kimi birləşdirməyi bacaran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzunmüddətli münaqişəyə son qoyub, əzəli torpaqlarımızı erməni işğalından azad edib.

Polad Bülbüloğlu diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, orada kommunikasiya xətlərinin bərpası, yolların inşası istiqamətində genişmiqyaslı işlər aparılmaqdadır. Füzuli rayonunda qısa müddətdə beynəlxalq hava limanı tikilib istifadəyə verilib, Laçın və Zəngilan rayonlarında daha iki hava limanının tikintisi nəzərdə tutulub. Şuşa şəhərinə aparın Zəfər yolu inşa olunub.

Səfir Şuşada uğurla keçirilən "Xarəbül-bül" Musiqi Festivalı, yenicən qurulan sonra dahi Azərbaycan səiri və icimai xadimi Molla Pənah Vaqifin Muzey-Məqəbəsinin və Bülbülün Ev-Muzeyinin açılışlarından da danışib, ölkə rəhbərliyi tərəfindən Qarabağa təzliklə dinc həyatın qayitması üçün bütün imkanlardan istifadə olduğunu qeyd edib.

Konfransda çıxış edən deputat Nizami Səfərov iştirakçıların diqqətinə çatdırıb ki, bu faciə hələ 1973-cü ildə keçmiş Sovet İttifaqı tərəfindən ratifikasiya edilmiş Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin kobud şəkildə pozulmasıdır. Onun fikrincə, bu cinayət insanlığa qarşı cinayət kimi təsvif edilməlidir. Çünki belə cinayətlər müasir beynəlxalq hüquqda əsas cinayətlərdən biri sayılır və həm milli səviyyədə, həm də beynəlxalq cinayət hüququna qarşısında Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunur. Nizami Səfərov qeyd edib ki, belə cinayətlərin iddia müddəti yoxdur və bütün günahkarlar gec-tə cəzalarını alacaqlar.

Politoloq Aleksandr Karavayev 1990-cı ilin Yanvar hadisələrinə toxunaraq, belə faciəvi ssenarilərin qarşısının alınması üçün sovet sisteminin keçmiş sovet respublikalarında real vəziyyəti əsaslı şəkildə qiymətləndirmək, mövduz hala operativ və adekvat reaksiya vermək iqtidarında olmadığını vurğulayıb.

Daha sonra çıxış edən Lev Spivak, Abuzər Bağırov, Yuri Pompeyev və İlham Bədəlbəyli canlı qəza ilə bağlı xatirələrini bölüşüb, dinc əhalinin qətlə yetirilməsini hər yolverilməzliyi, bütün günahkarların cəzalandırılmasını və onların mənəvi qiymətləndirilməsini vacibliyini vurğulayıblar. Həmçinin qeyd olunub ki, 1990-cı ilin 20 Yanvar hadisələri bütün Azərbaycan xalqını öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə birləşdirdi.

Natiqlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqını tarixi Qələbə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərini aparıldığını vurğulayıblar.

Konfransın sonunda İlham Bədəlbəyli 20 Yanvar qurbanlarına həsr etdiyi seirini oxuyub.

Yanvar faciəsindən bəri canlarından keçmiş bütün qəhrəmanlarımızı birləşdirən ümumi bir amal olubdur.

Tədbir iştirakçıları 20 Yanvar qurbanlarının əziz xatirəsinə bir dəqiqlik sükutla yad ediblər.

1990-cı il Yanvar hadisələrindən bir neçə gün sonra Bakıya yol tapıb ilk cənəbi müxbirlərdən biri Şirin Melikoff həmin günlərdə şahidi olduğu hadisələrdən söz açıb və şəxsi xatirələrini bölüşüb. O, Azərbaycan xalqının bu faciə qarşısında baş əyməyərək, azadlıq və müstəqillik tələblərini davam etdirdiyini qeyd edib. Xalqımızın nümayiş etdirdiyi cəsarət xatırladıb. Bu hadisələr barədə vaxtilə Fransa mətbuatı üçün bir sıra yazılar hazırlayan şərqşünas araşdırmaçı Şirin Melikoff Bakıdan gələn xəbərlərin təhrif olunduğuna diqqət çəkib. Fransa mətbuatında yerli erməni icması və sovet tabiatı məşininin təsiri altında Azərbaycanın azadlıq uğrunda mübarizəsinə kölgə salınmasına davamlı cəhdlər olduğunu bildirib.

Mehriban Ovçuyeva çıxış edərkən 20 Yanvar hadisələrinin hüzn doğurmağa yanaşı, böyük bir qürur və fərəh mənbəyi olduğunu deyib. O, bu faciənin xalqımızın əzəli ideyalarını köklənən milli təfəkkürünün dərinləşməsinə təsirini vurğulayıb. Ötən illər ərzində xaricdəki Azərbaycan diaspor assosiasiyası və üzvlərinin 20 Yanvar həqiqətlərini geniş yayılması üçün daha müxtəlif şəkildə apardıqları fəaliyyətlərindən bəhs edib.

Tədbirdə Azərbaycan Televiziyasının ərsəyə gətirdiyi "Tarixin izi ilə - 20 Yanvar" sənədli filmi nümayiş etdirilib.

RABAT

Azərbaycan Respublikasının Mərkəş Krallığındakı səfirliyi və Mərkəş-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə səfirlikdə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

AZƏTAC xəbər verir ki, tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Daha sonra Azərbaycanın Mərkəşdəki səfiri Oktay Qurbanov çıxış edərkən, 20 Yanvarın ümumxalq mətəm günü olması ilə yanaşı, həm də yaxın tariximizin ən şanlı səhifələrindən biri hesab edildiyini bildirib. Səfir həmin günün hədə müstəqilliyi bərpa etmək istəyən xalqımızın bu əzmkarlığını bölgə məqsədilə yeridilmiş sovet qoşunlarının törətdiyi qanlı cinayətin qurbanı olmuş günahsız şəhidlərin xatirəsinə yad etmək məqsədilə Azərbaycanın hər yerində anım mərasimlərinin keçirildiyini bildirib. Lakin törədilmiş bu cinayətin Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etmək iradəsinə və əzmini qıra bilmədiyini, əksinə daha da gücləndirdiyini və 1991-ci ildə dövlət müstəqilliyinin bərpa edilməsinə təkan verdiyini vurğulayıb.

Azərbaycan diplomat xalqımızın 20 Yanvar faciəsindən dərhal sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində gələrkə bəyanatla çıxış etdiyini, sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyi cinayətkar eməlləri qətiyyətlə pislədiyini, bu cinayət törəndirən məsuliyyəti cəlb olunmasını və cəzalandırılmasını tələb etdiyini, sovet rəhbərliyinə etiraz əlaməti olaraq kommunist partiyasının tərk etdiyini tədbir iştirakçıların diqqətinə çatdırıb.

O.Qurbanov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan üçün çox ağır bir dövrdə respublikaya qayıtdığını və Azərbaycan xalqının çağırışına cavab verərək hakimiyyətə rəhbərliyi öz üzərinə götürdüyünü, öz uzağgörən siyasəti ilə xalqımızı və dövlətimizi bir çox ağır bəlalardan xilas etdiyini, müstəqil və firavan, demokratik dövlət qurduğunu bildirib.

Səfir Prezident İlham Əliyevin quruculuq prosesini davam etdirdiyini, ölkəmizin əldə etdiyi nailiyyətlərinə fonunda 30 ildən sonra 44 günlük müharibə nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərini azad etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Mərkəş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri ilə yanaşı, tanınmış jurnalist-yazıçı Əhməd Mutçu, sairə Faiqə Əl-Əbdil, Fatimə Zəhra Marruni, yerli KİV nümayəndələri və Azərbaycanda təhsil almış tələbələr iştirak ediblər.



Azərbaycanla Malayziya arasında siyasi, diplomatik əlaqələr genişlənilir

Yanvarın 21-də Milli Məclisin Sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli ölkəmizdə səfərdə olan Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Vitse-spiker bildirib ki, Azərbaycanla Malayziya arasında yaxın münasibətlər mövcuddur və siyasi, diplomatik əlaqələr yüksək səviyyədədir. İki ölkə arasında parlamentlararası əməkdaşlıqdan danışıq vitse-spiker bu sahədə qarşılıqlı parlament dostluq qruplarının fəaliyyətinə toxunub.

Fəzail İbrahimli Azərbaycanın 44 günlük Vətən müharibəsində Malayziyanın ölkəmizin haqq işini dəstəklədiyini xatırladaraq, bu dəstəyini Azərbaycanda yüksək qiymətləndirdiyini bildirib. Vitse-spiker Ermənistanın torpaqlarımızı iş-

ğal altında saxladığı illər ərzində həyata keçirdiyi vandalizm, maddi-mədəni irsimizə, xüsusilə də məscidlərimizə qarşı qeyri-insani davranışları barədə qonaqlara məlumat verib.

Milli Məclisin Sədr müavini Malayziyanın beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də ölkəmizə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Azərbaycana üçüncü dəfə səfər etdiyini deyən Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffar budəfəki səfəri çərçivəsində keçirəcəyi görüşlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu cür səfərlər iki ölkə arasında münasibətlərin daha da inkişafı baxımından çox mühümdür. Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkə kimi

bir sıra məsələlərin həllində birgə fəaliyyət göstərməyin və bundan xalqlarımızın menafeyi naminə bəhrələnməyin tərəfdarıdır.

Söhbət zamanı iki ölkə arasında parlamentlararası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışılıb, ölkələrimizin daha firavan gələcəyə nail olacağına əminlik ifadə edilib.

Görüşdə Azərbaycan-Malayziya parlamentlararası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov, qrupun üzvləri Aydın Hüseynov, İqbal Məmmədov, Fazil Mustafayev, malayziyalı diplomatlar və digər rəsmi şəxslər iştirak ediblər.

Ülker XASPOLADOVA, "Azərbaycan"

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyası üçün işlər planı təsdiq edilib

Yanvarın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi yaz sessiyasında ilk iclasını keçirib.

İclası açan komitə sədri Hicran Hüseynova Milli Məclisin 2022-ci il yaz sessiyasında deputatlara uğurlar arzulayıb. Yola saldığımız 2021-ci ildə də Azərbaycan Prezidenti İlham Əliyevin siyasi müdrikliyi, qətiyyəti və uzaqgörən siyasiyi sahəsində uğurlar əldə etməsindən danışıq Hicran Hüseynova Qarabağ və Şərqi Zəngəzurdə gedən böyük quruculuq işlərindən bahs edib. Komitə sədri 30 il doğma yurd həsrəti ilə yaşayan insanların təzliklə öz evlərinə qayıdacağına inamını ifadə edib.

İclasın gündəliyi barədə məlumat verən Hicran Hüseynova diqqətə çatdırıb ki, gündəliyə 2021-ci ilin payız sessiyası dövründə Ailə, qadın və uşaq məsələləri komitəsinin görülməli işlər barədə hesabat, komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı və cari məsələlər daxil edilib.

Gündəliyin təsdiqindən sonra komitənin 2021-ci ilin payız sessiyası ərzində gördüyü işlər barədə hesabatı təqdim edən komitə sədri bildirdi ki, Ailə, qadın və uşaq məsələləri komitəsi hesabat dövründə 10 iclas keçirib və 16 məsələyə baxıb. Hesabat dövründə komitə həmçinin "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" mövzusunda konfrans və "Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır" mövzusunda dinləmə keçirib.

Bundan başqa, sessiya ərzində komitə sədri və üzvləri təmsil olunduqları parlamentarası əlaqələr üzrə işçi qrupları, beynəlxalq təşkilatların nümayəndələri ilə onlayn qaydada görüşlər keçiriblər, müzakirələr aparıblar, ictimaiyyətlə maraqlandıran məsələlərə bağlı fəal mövqə nümayiş etdiriblər.

Bu dövrə komitəyə vətəndaşlardan 153 müraciət daxil olub. Həmin müraciətlər təhvil olunaraq müvafiq tədbirlər görülüb.

Komitənin 2022-ci ilin yaz sessiyasında işlər planının təqdimatında Hicran Hüseynova bildirdi ki, qarşıdakı sessiyada komitəyə daxil olan sənədlərin, müraciətlərin, qanun layihələrinin müzakirəsi və ekspertizası, ailə, qadın və uşaq hüquqları ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi, müvafiq müzakirələrin və dinləmələrin təşkil edilməsi nəzərdə tutulub.

Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jale Əliyeva, deputatlardan Tamam Cəfərova, Sədaqət Vəliyeva, Ramin Məmmədov, Könül Nurullayeva, Sevil Mikayılova, Nigar Arpadaralı komitənin ötən sessiyadakı işi və yaz sessiyasının iş planı barədə fikirlərini bildirdilər. Qeyd olub ki, komitə üzvləri hesabat müddətində karantin qaydalarına əməl etməklə seçicilərə sıx əlaqə saxlayıblar, ictimai-siyasi proseslərdə fəallıq göstərirlər, bir çox məsələlərə bağlı mətbuatda çıxış ediblər.

Deputatlar komitənin 2021-ci ilin payız sessiyası ərzində

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

Milli Məclisin yaz sessiyasında "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi müzakirəyə çıxarıla bilər

Yanvarın 21-də Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Tahir Rzayev diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2021-ci ilin payız sessiyası dövründə komitədə görülməli işlər barədə hesabat və 2022-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edilib.

Öncə komitə sədri payız sessiyası ərzində görülməli işlərin hesabını təqdim edib. Bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahədə də inkişaf gedir.

Sessiya dövründə komitənin 12 iclası keçirilib və 13 məsələyə baxılıb. "Taxıl haqqında", "Atçılıq haqqında", "Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, "Yerin teki haqqında", "Baliqçılıq haqqında", "Heyvanlar aləmi haqqında", "Ötraf mühitin mühafizəsi haqqında", "Ovculuq haqqında", "Daşınmaz əmlakın dövlət reyestrı haqqında", "Baytarlıq haqqında", "Dərman vasitələri haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Mədəniyyət haqqında", "Ölçmələrin vətəndişin təmin edilməsi haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişikliklər müzakirə edilib. "Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO - Azərbaycan Tərəfdaşlıq Proqramı haq-

qında" Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol"un təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Tahir Rzayev qeyd edib ki, komitə üzvləri "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirələrində də fəal iştirak ediblər.

Komitə sədri vurğulayıb ki, vətəndaşlardan komitəyə 40 məktub, təklif, ərizə daxil olub. Müraciətin 22-si qaldırılan məsələlərin araşdırılması və həlli üçün aidiyyəti qurumlara ünvanlanıb, bəziləri isə komitə üzvləri tərəfindən müzakirə edilərək öz həllini tapıb.

Komitə üzvləri ölkə həyatında baş verən ictimai-siyasi proseslərdə fəallıq göstərərək, Vətən müharibəsində şəhid olmuş qəhrəmanların anım tədbirlərində iştirak edib, şəhid ailələrinə və qazilərə dəstək verib, ölkəmizin iqtisadi və aqrar sahədə əldə etdiyi uğurlar barədə seçicilərinə məlumatlandırılıb.

Aqrar sektorun inkişafı və perspektivləri ilə əlaqədar komitə üzvləri müvafiq dövlət qurumları ilə əlaqə saxlayıblar, müxtəlif konfrans, yığıncaq və tədbirlərdə, mətbuat səhifələrində çıxış ediblər.

Sonra iclasda komitənin 2022-ci il yaz sessiyası üçün iş planı müzakirə edilib. Tahir Rzayev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verərək bildirdi ki, qarşıdakı sessiyada Azərbaycan Respublikası Prezidentinin qanunvericilik tə-

şəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrin müzakirəsi, "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. Eyni zamanda şəhid ailələri və qazilər ilə görüşlər, işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanışlıq, aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə aqrar sahədə işlərin gedişi ilə əlaqədar müzakirələrin keçirilməsi planlaşdırılıb.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri müavini Səadət Yusifova xalqımızın Zəfər salnaməsinin yaddaşlara köçürülməsi, Zəfər tarixi yaddaş baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə "Zəfər" saytının, bundan əvvəl isə şəhidlərimizin xatirəsinə əbədiləşdirmək üçün "memorial.az" saytının yaradıldığını bildirdi. O, Azərbaycan xalqının 30 il hazırladığı və 44 gün ərzində keçdiyi Zəfər yolunun virtual salnaməsi-ensiklopediyası olan "zefer.az" saytının ideya və məqsədlərindən danışdı.

Saytın loqosu üçün üç elementli əhatə etdiyini bildiren Səadət Yusifova onların birlişərək xalqımızın 44 gündə keçdiyi Zəfər yolunu simvolizə etdiyini deyib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu tarixi Zəfər hər birimizin qələbəsi, vahid ideya, amal uğrunda "damir yumruq" kimi birlişmiş Azərbaycan xalqının milli qürurunu, mübarizəsinin, əzmkarlığının canlı dastanıdır. Vətən müharibəsindəki Zəfər formazı Azərbaycanın milli kimliyini formalaşdıraraq başlıca amilə çevrilib. Tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətimizin bərpası təkə Azərbaycanın milli ruhunun qələbəsi deyil, həm də son iki əsrdə bəyirlənə yerdilmiş komplekslərin tamamilə dağıdılması, xalqımızın özünəinamını bərpa edən, onu özgüvənli millətə çevirən və yaxın 50-100 ildə istinad nöqtəsi olacaq yeni mənəvi dönüş nöqtəsidir.

Səadət Yusifova qeyd edib ki, Zəfər qalib ölkənin və xalqın yeni mətrisinin, ideoloji bazisinin təməli daşı olmaqla, xalqımız və dövlətimiz qarşısında yeni hədəflər qoyur. Eyni zamanda Azərbaycanın iqtisadi, texnoloji, hərbi, siyasi, mədəni, diplomatik, informasiya gücünü bütün dünyaya nümayiş etdirir. Bu Qələbə münaqişə son qoyaraq yeni realıq yaratmaqla yanaşı, həm də bütövlükdə regionumuzda sülh, təhlükəsizlik, əmin-amanlıq, əməkdaşlıq və

Rəşad BAXSƏLİYEV, "Azərbaycan"

Sahibkarlıq sahəsində aparılan yoxlamaların daha bir il uzadılması təklif edilir

Yanvarın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili əvvəlcə 2021-ci ilin payız sessiyası dövründə komitənin gördüyü işlər barədə hesabat təqdim edib. Komitə sədri 2021-ci ildə ölkədə iqtisadi sahədə uğurları kifayət qədər əhatəli olduğunu deyib. Bildirib ki, öten il iqtisadiyyatda 5,6 faiz, o cümlədən qeyri-neft sənayesinin 20 faizdən çox artması, qeyri-neft ixracının ilk dəfə olaraq 2,7 milyard dollara yaxın olması, büdcə gəlirlərinin proqnozdan əlavə 1,5 milyard manata yaxın icra olunması müsbətdir. Eyni zamanda 2021-ci ildə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına ixrac olunub, işğaldan azad olunan ərazilərin iqtisadi reintegrasiyasına başlanılıb və digər mühüm iqtisadi hadisələr baş verib.

Tahir Mirkişili diqqətə çatdırıb ki, öten sessiya dövründə

komitənin 16 iclası keçirilib, 133 məsələyə baxılıb. Qeyd edilib ki, öten sessiyada "Gömrük tarifi haqqında", "Dövlət rüsumu haqqında", "Nağdsız hesablaşmalar haqqında" qanunlarda, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində dəyişikliklərin edilməsi ilə bağlı layihələr, "Turizm haqqında" qanun və bir sıra digər sənədlər müzakirə olunub. Bununla yanaşı, 2022-ci ilin büdcəsi haqqında və büdcə zərfinə daxil olan digər qanunların geniş müzakirəsi keçirilib və plenar iclasda qəbul edilib. Diqqətə çatdırılıb ki, komitə iclaslarında hökumət nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər, ray və təkliflərinin səsləndirilib. Bildirilib ki, komitə üzvləri payız sessiyası ərzində mətbuatda çıxış edərək müxtəlif məsələlərə dair şərhlər veriblər, həmçinin bir sıra beynəlxalq təşkilatların işində də fəal iştirak ediblər.

Vurğulanıb ki, öten dövrə komitəyə vətəndaşlardan 59

ərizə və şikayət daxil olub. Müzakirələr müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Sonra komitənin 2022-ci il yaz sessiyası üçün iş planı barədə məlumat verilib. Bildirilib ki, sessiyada "Lombardlar haqqında", "Olymetəndir-mə fəaliyyəti haqqında" və bir sıra digər yeni qanun layihələrinin hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələri, mövcud qanunlarda dəyişikliklərin edilməsi barədə sənədlərin müzakirəsi iş planında daxil edilib. Sessiya ərzində sahibkarlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bir sıra görüşlər, ictimai dinləmələrin keçirilməsi də planlaşdırılıb.

İclasda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar

Aydan XƏLİLLOVA, "Azərbaycan"

"Hələ ömür sarayına qoyulası çox kərpicim var"

Ötən hər günü ömür evindən qopan kərpiclə müqayisə edənlərin bu bənzətməsi nə qədər şairana olsa da, yaş üstə yaş gətirən günlərin, illərin möntiqini, fəlsəfəsini əks etdirir. Bu baxımdan biz yaşadığımız hər günü, hər ili ömür evindən qopan yox, ona qoyulan növbəti kərpicə bənzərdədik. İnsanın ömür sarayı doğulduğu gündən qoyulan bu kərpiclərdən hasilo gəlmirmi?!



Səbəbini özü açıqlamasa da, biz bilirik. Lazım Quliyev Bərdədə doğulub boya-baş çatsa da, əslən Laçındandır. Bu üzden o, 30 ilə yaxın idi ki, ürəyində yurd nigili daşıyırdı, böyük Vətəndə özünü kiçik vətənsiz hesab edirdi. İndi, şükür Tanrının böyüklüyünə, təkə Lazım yox, onun kimi yüz minlərlə soydaşımız yurduna, ocağına qovuşub. Belə bir vaxtda La-

zım Quliyev dinc dayana bilərmizi?! İndi onun ən böyük arzusu işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən reportajlar, məqalələr hazırlamaqdır. Deyir ki, gediş-gəliş sərbəstləşən kimi qələmini və yatağını götürüb köçək atə yurduna: "Bu 30 ildə ürəyimdə yazmadığım fikirlər, demədiyim sözlər qubar edib. Onları kağıza köçürməmə, doğma "Azərbaycan" qəzetinin səhifələrində görməmə, peşmə xəyanət etmiş olaram. Ona görə də ömür sarayına qoyulası hələ çox kərpicim var. Bunun üçünsə Allahdan möhlət istəyirəm". Biz isə öz növbəmizdə qələm yoldaşımıza həm də iki gül nəvəsinin toyunu görməsini arzulayıırıq. Allah bütün arzularına qovuşdursun, 70 yaşlı həmkarımız!

"Azərbaycan"

Heydər Əliyev Mərkəzində "zefer.az" saytının təqdimat mərasimi keçirilib



Yanvarın 21-də Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunmuş "zefer.az" saytının təqdimat mərasimi keçirilib.

inkişaf üçün yeni perspektivlər açıq. Zəfərimizi, əslində, XXI əsrdə dünya xalqlarının müasir beynəlxalq münasibətlər sisteminə də mündücl olan ədələtsizliyə qarşı ucalan ilk belə səsi, formalaşan yeni dünya quruluşunun görünən ilkin cizgiləri hesab etmək olar.

bir millətin Zəfərə gedən yolu dünya millətləri tərəfindən mütləq öyrəniləcəkdir. Nece oldu ki, yüz minlərlə valideyn, on minlərlə oğul, onlarla xalqın nümayəndəsi tek bir məqsəd naminə özlərini qurban verdilər? Məhz bu xarakterli dünya xalqları azərbaycanlılardan əz edə bilərlər. Bundan sonra Azərbaycan həmişə Şuşanı geri qaytaran parlaq hərbi əməliyyatla tanınacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məşələtçisi Humay Qasimovanın moderatorluğu ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.

Əvvəlcə "zefer.az" saytına həsr olunmuş videoxərx nümayiş etdirilib. Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri müavini Səadət Yusifova xalqımızın Zəfər salnaməsinin yaddaşlara köçürülməsi, Zəfər tarixi yaddaş baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə "Zəfər" saytının, bundan əvvəl isə şəhidlərimizin xatirəsinə əbədiləşdirmək üçün "memorial.az" saytının yaradıldığını bildirdi. O, Azərbaycan xalqının 30 il hazırladığı və 44 gün ərzində keçdiyi Zəfər yolunun virtual salnaməsi-ensiklopediyası olan "zefer.az" saytının ideya və məqsədlərindən danışdı.

"Zəfərimizin hərbi, siyasi-diplomatik nəticələri ilə yanaşı, mühüm iqtisadi nəticələri də var. "3+3" formatında kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması Azərbaycanın açıq dənizlərə çıxışını təmin edəcək, Naxçıvanla nəqliyyat əlaqələrinin bərpası türk dünyasını birləşdirəcək və nəticədə ölkəmizin regional perspektivlərini və meqaregionda əhəmiyyətini yaxın onilliklər üçün daha da artıracaq. Yaranmaqda olan yeni regional dəhlizlər şəbəkəsi sülhün qarantı olmaqla, Azərbaycanın bu sahədəki imkanlarını şaxələndirməyə imkan verəcək, iqtisadi gücünü, ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldəcək, regionun geoitiqisadi xəritəsini dəyişəcək. Bu fundamental dəyişikliklər ölkəmizin yeni inkişaf paradigmasını şərtləndirir. Qalib dövlətin dəyişən dünyanın bütün çağırışlarına hazır olması, qalib xalqın köhnə-yeni coğrafiyada yenidən özünə baxışı və yeni ideoloji əsaslarını müəyyən edilməsi, Vətən müharibəsinin və onun nəticələrinin doğurduğu özgüvən kapitalizasiyası, başqa sözlə, regionda və dünyada mövqeyimizin möhkəmləndirilməsi, sadəcə, dünya nizamına yazılmaq deyil, dünya qaydalarına yazılmaq imkanlarına əlçatanlığın təmin edilməsi hazzıdır və yaxın gələcəkdə bizim üçün önəm kəsb edəcək", - deyə Prezident Administrasiyasının söbə müdirinin müavini söyləyib.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Vətən müharibəsindən sonra formalaşmaqda olan yeni regional arxitektura, xüsusilə erməni-türk düşmənciliyinin aradan qalxması üçün prosesin başlanması, Azərbaycanla Naxçıvanla coğrafi birliriyinin perspektivi və məhz hərbi Qələbəninin nəticəsidir. Artıq həm yeni realıqı dərk edir. Dünyada və keçmiş sovet məkanında hər gün artan təhlükəsizlik riskləri fonunda Cənubi Qafqazın təhlükəsiz gələcəyini formalaşdıran Lider İlham Əliyevdir. Ona görə də Şuşa hər yerdə əzizlə, işğala məruz qalan xalqlar üçün inam simvoludur. Bakı təkə bir ölkənin deyil, regionun və beynəlxalq siyasətin paytaxtıdır.

Saytın loqosu üçün üç elementli əhatə etdiyini bildiren Səadət Yusifova onların birlişərək xalqımızın 44 gündə keçdiyi Zəfər yolunu simvolizə etdiyini deyib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu tarixi Zəfər hər birimizin qələbəsi, vahid ideya, amal uğrunda "damir yumruq" kimi birlişmiş Azərbaycan xalqının milli qürurunu, mübarizəsinin, əzmkarlığının canlı dastanıdır. Vətən müharibəsindəki Zəfər formazı Azərbaycanın milli kimliyini formalaşdıraraq başlıca amilə çevrilib. Tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətimizin bərpası təkə Azərbaycanın milli ruhunun qələbəsi deyil, həm də son iki əsrdə bəyirlənə yerdilmiş komplekslərin tamamilə dağıdılması, xalqımızın özünəinamını bərpa edən, onu özgüvənli millətə çevirən və yaxın 50-100 ildə istinad nöqtəsi olacaq yeni mənəvi dönüş nöqtəsidir.

Azərbaycan xalqının yazdığı bu Zəfər salnaməsinin tarixin heç vaxt unutmayacağı bir vuruşu S.Yusifova bildirdi ki, bizim üzərimizə düşən missiya bu salnaməni yazıya və lentə almaqla gələcək nəsillərə çatdırmaq, hər şeyi ilkin mənbədən, oluduğu kimi, təhrif edilmədən dünyaya çatdırmaqdır. Ensiklopedik formatda, 3 ildə fəaliyyəti nəzərdə tutulan "zefer" portalının missiyası məhz buna hədəflənib.

Daha sonra "zavision.az" saytının baş redaktorunun müavini Səbinə Həsənova "zefer.az" saytını təqdim edib. Qeyd edib ki, saytın ideyası və konsepsiyası Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məxsusdur. Dizayn və proqramlaşdırma işləri "Webcoder" şirkəti, məzmun hissəsinin hazırlanması və sayta doldurulması "Azvision" şirkəti tərəfindən həyata keçirilib. Ümumilikdə 12 bölmə, 62 altbölmə üzrə 4000 səhifə, 7765 şəkil və 757 videodan ibarət olan sayt Azərbaycanın 44 günlük Vətən müharibəsinin virtual salnaməsidir, həmin günlər ərzində hərbi, siyasi-diplomatik, informasiya və ictimai məsələlərdə baş verən bütün əsas hadisələrə əhatə edir. Sayt ensiklopedik formata hazırlanıb, Vətən müharibəsi və Böyük qayıdışla bağlı məlumatları özündə əks etdirir. İlkin olaraq Azərbaycan dilində yaradılan saytın ingiliss və rus dillərində versiyalarının hazırlanması da nəzərdə tutulur.

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin komitə sədri Zahir Oruc bildirdi ki, dünyanın ictimai-siyasi, hərbi-təhlükəsizlik həyatında daşdığı əhəmiyyətə və uzun əsrliq boyu iki xalq arasında gedən qanlı müharibələr tarixində bənzərsiz dönüş nöqtəsi olduğuna görə 44 günlük müharibə XXI əsrin ən böyük hadisəsidir. 2020-ci il noyabrın 10-dan öten hər gün Azərbaycan xalqının qazandıqı Qələbənin əzəmətinə göstərir. İndi dünya xalqları arasında həm genetik, həm informativ, həm də mədəni mübadilə gedir, bütün dünya bir-birindən nəyisə öyrənir. Lakin azadlığı, evi, ocağı uğrunda əsrilər vuruşub, nəhayət, 2020-ci il noyabrın 10-da qalib gələnlər

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin komitə sədri Zahir Oruc bildirdi ki, dünyanın ictimai-siyasi, hərbi-təhlükəsizlik həyatında daşdığı əhəmiyyətə və uzun əsrliq boyu iki xalq arasında gedən qanlı müharibələr tarixində bənzərsiz dönüş nöqtəsi olduğuna görə 44 günlük müharibə XXI əsrin ən böyük hadisəsidir. 2020-ci il noyabrın 10-dan öten hər gün Azərbaycan xalqının qazandıqı Qələbənin əzəmətinə göstərir. İndi dünya xalqları arasında həm genetik, həm informativ, həm də mədəni mübadilə gedir, bütün dünya bir-birindən nəyisə öyrənir. Lakin azadlığı, evi, ocağı uğrunda əsrilər vuruşub, nəhayət, 2020-ci il noyabrın 10-da qalib gələnlər

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin komitə sədri Zahir Oruc bildirdi ki, dünyanın ictimai-siyasi, hərbi-təhlükəsizlik həyatında daşdığı əhəmiyyətə və uzun əsrliq boyu iki xalq arasında gedən qanlı müharibələr tarixində bənzərsiz dönüş nöqtəsi olduğuna görə 44 günlük müharibə XXI əsrin ən böyük hadisəsidir. 2020-ci il noyabrın 10-dan öten hər gün Azərbaycan xalqının qazandıqı Qələbənin əzəmətinə göstərir. İndi dünya xalqları arasında həm genetik, həm informativ, həm də mədəni mübadilə gedir, bütün dünya bir-birindən nəyisə öyrənir. Lakin azadlığı, evi, ocağı uğrunda əsrilər vuruşub, nəhayət, 2020-ci il noyabrın 10-da qalib gələnlər

Qeyd edək ki, təqdimat keçiriləməsinə Heydər Əliyev Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi və Mədianın İnkişafı Agentliyi tərəfindən dəstək verilib.

Azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin təminatı yaxşılaşdırılır

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksəldilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirdilər ki, müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov dövlət sərhədinin Kəlbəcər-Laçın istiqamətində yeni inşa olunaaraq şəxsi heyətin istifadəsinə verilən modul tipli infrastruktura baxış keçirib. Qeyd edilib ki, döyüş növbətçiliyinin keyfiyyəti təşkil və aparılması üçün bütün lazımı şərait yaradılıb. Burada istilik avadanlığı ilə təchiz edilmis yataqxana, silah otağı, yeməkkxana, mətbəx, ərzaq anbarı, həmmə-sanitar qovşağı mövzusunda təchizatlar aparılıb.

elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. General-leytenant Nizam Osmanov döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətini daha da artırılması ilə bağlı müdafiə nazirinin müvafiq göstərişlərini komandir heyətinin diqqətinə çatdırıb.



Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə!

Mövcud qanunvericiliyə görə məcburi auditin subyektləri olan təsərrüfat subyektləri öz illik maliyyə hesabatlarını müstəqil (kənar) auditor tərəfindən təsdiq etdirməlidirlər.

Xatırladıq ki, auditor rəylərinin alınmasının son müddəti:

- Maliyyə-sənaye qrupları üçün **30 martadək**;
- Fondlar, siyasi partiyalar üçün **1 apreladək**;
- İctimai əhəmiyyətli qurumlar, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri, publik hüquqi şəxslər, bələdiyyələr üçün **30 apreladək**;
- İnvestisiya fondları üçün **31 mayadək**;
- Banklar və digər kredit təşkilatları, sığorta təşkilatları və cəmiyyətləri, birləşdirilmiş (konsolid edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinglər), dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərinə yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları üçün isə **30 iyunadək müddət** müəyyən olunmuşdur.

Xahiş edirik ki, göstərilən müddət ərzində öz maliyyə hesabatlarınızın auditor rəyi ilə təsdiq edilməsini təmin edəsiniz. Bununla da Siz ölkəmizdə həyata keçirilən şəffafliq strategiyasına öz töhfənizi verməklə digər tərəfdaşlarınızın və investorların etibarını qazanmış olarsınız.

Nəzərinizə çatdırırıq ki, məcburi auditedən yayınmaya görə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan 3000 manatadək inzibati cərimədən başqa, Vergi Məcəlləsinin 57.4.-cü maddəsinə əsasən, həmin məcəllənin 16.1.4-cü maddəsində göstərilən, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda auditor rəyini müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQDN-ə "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanununa əsasən, 2022-ci il yanvarın 1-dən 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiqi edilməsi nəzərdə tutulmuşdur.

Xahiş edirik ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq və Auditorlar Palatasının rəsmi internet sahifəsində öz vəzifələrinizi siyahısına daxil olaraq müstəqil auditorun dəvət olunması ilə yaranan bütün sualları əlaqədar müraciət edəsiniz.

Eyni zamanda xatırladıq ki, auditor rəylərinin müvafiq maraqlı tərəflərə elçətilməsinin təmin edilməsi və tələb olunduğu hallarda kütləvi informasiya vasitələrində (KİV) nəşrinə də təsərrüfat subyektlərinin rəhbərləri və məsul şəxsləri cavabdehdirlər.

Azərbaycan Respublikasının Auditorlar Palatası

OXUCULARIN NƏZƏRİNƏ!

“AZƏRBAYCAN”

qəzetinə 2022-ci il üçün
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.

Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

“Azərpoçt” MMC	(012) 598-49-55, (051) 225-02-13
“Qaya” firması	(012) 566-77-80, (050) 214-40-53
“Kaspi” MMC	(012) 432-39-55, (012) 510-82-24
“Region Press” MMC	(055) 316-79-01, (050) 316-79-01
“Səma-M” MMC	(012) 594-09-59
“Ziya” LTD	(012) 497-76-96, (050) 306-77-22
“Pressinform” MMC	(012) 598-49-52, (070) 340-01-00
“City press” MMC	(055) 819-09-26

1 illik

124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq

62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq

31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə
üzlaşsınız, redaksiyaya (012) 539-59-33 nömrəli
telefona zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

“Azərenerji” ASC 240 MVt gücündə Külək-Elektrik Stansiyaların mövcud enerjisistemə inteqrasiya işlərinin satın alınması üzrə açıq tender elan edir

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 2 000 (iki min) manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu əldə edə bilərlər (əlaqələndirici şəxs: Araz Məmmədov, telefon: 490-09-27, 598-05-56).

Hesab: AZ35AIB33020019441024659102

VÖEN: 9900000421

Bank: “Kapital Bank” ASC Mərkəz Filialı

Kodu: 200026

VÖEN: 9900003611

M/H: AZ37NABZ01350100000000001944

S.W.I.F.T: AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərini açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır (yeni tender təklifləri olan zərflərin açılışı gündündən sonra ən azı 60 bank günü);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirisi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyaların, yarımstansiyaların, elektrik verilişi xətləri, elektrik istehsalı işləri üzrə başqa layihələrin layihələndirmə və tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiq edici sənədlər. Eləcə də, yuxarıda sadalanan layihələr və tikintisi işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 30 000 000 (otuz milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiq edici sənədlər (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması;

- sifarişçinin podratçıya təqdim elədiyi layihələr, spesifikasiyalar, sxemlər, cizgilər əsasında tender təklifləri hazırlanmalıdır. Əks halda təqdim olunmuş tender təklifləri qiymətləndirməyə alınmayacaq;

- iddiaçı şirkətin elektrik stansiyalarının, yarımstansiyaların, elektrik verilişi xətləri, elektrik istehsalı işləri üzrə başqa layihələrin layihələndirilməsi və tikintisi üzrə ən azı 3 oxşar layihədə təcrübəsi olması barədə təsdiq edici sənədlər;

- iddiaçı şirkətin çox təcrübəli, peşəkar mütəxəssislərinin olmasını təsdiq edən tərcümeyi-halları və ya digər sənədlər (əmək kitabçası və s.);

- iddiaçı şirkət Azərbaycan Respublikasının qanunlarına cavab verən lisenziyalara malik olmalıdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 28 fevral 2022-ci il saat 15:00-a qədər bank təminatını və tender təklifi isə 09 mart 2022-ci il saat 15:00-a kimi Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 10 ünvanına, Tender və Müqavilə Şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılardan tender təklifləri 10 mart 2022-ci il saat 15:00-da yuxarıda göstərilən ünvanında (online qaydada) açılacaqdır.

Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edəcək iddiaçıların e-maillərinə müraciət əsasında göndəriləcəkdir.

İddiaçılardan səlahiyyətli nümayəndələri onlayn qaydada iştirak edə bilərlər.

Tender komissiyası

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1068 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1068 yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 630 min 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 611 min 156 nəfər müalicə olunaraq sağalıb, 8 min 581 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 683 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 795, bu günə qədər isə ümumilikdə 6 milyon 45 min 582 test icra olunub.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 21.01.2022
Ümumi yoluxmaların sayı	630 420
Ümumi sağalmaların sayı	611 156
Aktiv xəstə sayı	10 683
Ümumi test sayı	6 045 582
Ümumi ölümlərin sayı	8 581
Yeni yoluxmaların sayı	1 068
Yeni sağalmaların sayı	551
Bugünkü test sayı	7 795
Bugünkü ölümlərin sayı	17

Azərbaycan Respublikasının ərazisində COVID-19 əleyhinə apanılan vaksinasıya ilə bağlı son vəziyyət	
Ümumi	21.01.2022
Ümumi vaksinasıya alınmış sayı	11 765 037
1-ci doza vaksinasıya alınmış sayı	5 209 461
2-ci doza vaksinasıya alınmış sayı	4 724 359
“Buster” doza vaksinasıya alınmış sayı	1 831 217
Son vaxtda vaxtda vaksinasıya alınmış sayı	8 471
1-ci doza vaksinasıya alınmış sayı	722
2-ci doza vaksinasıya alınmış sayı	773
“Buster” doza vaksinasıya alınmış sayı	6 976

Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 11 milyon 765 min 37-dir

Yanvarın 21-də Azərbaycanda 8 min 471 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasıya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasıya olunanların sayı 722, ikinci mərhələ üzrə vaksinasıya olunanların sayı 773, “buster” doza ilə peyvənd olunanların sayı isə 6 min 976 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 765 min 37, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 209 min 461, ikinci mərhələ üzrə vaksinasıya edilənlərin sayı 4 milyon 724 min 359 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 831 min 217 nəfər təşkil edir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC gəmiləri üçün radionaviqasiya avadanlıqlarının satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 28 yanvar 2022-ci il saat 17:00-dəkdir.

Ünvan: AZ1003, Bakı şəhəri, Neftçilər prospekti, 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili:1016.

Tender komissiyası

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin
kompüter mərkəzində
yığılıb sahifələnməsi,
“Azərbaycan Nəşriyyatı” MMC-də
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafeyinə uyğun gəlməlidir
Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 4978
Sifariş 142
Qiyməti 40 qəpik